

SEVİNC BABAYEVA
AMEA Naxçıvan Bölümü
E-mail: s.quliyeva@yahoo.com

NAXÇIVANIN TƏSƏRRÜFAT HƏYATI ORTA ƏSR SƏYYAHLARININ QEYDLƏRİNĐƏ (XVI-XVII əsrlər)

Məqaladə XVI-XVII əsrlərdə Naxçıvanda olmuş səyyahların bölgənin təsərrüfat hayatı haqqında verdikləri məlumatlar tədqiqatə cəlb olunmuşdur. Təsərrüfatın əkinçilik, ipəkçilik, bağçılıq və digər sahələri haqqındaki qeydləri araşdırılmışdır. Məlumatların təhlili onu deməyə əsas verir ki, bu dövrdə Naxçıvan bölgəsində təsərrüfat hayatı digər sahələrlə yanaşı xeyli inkişaf etmiş, bu da o dövrdə bölgəyə səfər etmiş səyyahlarla diqqətini cəlb etmişdir.

Açar sözlər: Naxçıvan, səyyah, kənd təsərrüfatı, əkinçilik, bağçılıq.

XVI əsrin əvvəlində Səfəvilər dövlətinin təşəkkül tapması ölkənin iqtisadi yüksəlişinə, əkinçilik, sənətkarlıq və ticarətin inkişafına müəyyən dərəcədə kömək etdi. İqtisadi həyatı qaydaya salmaq və dövlət xəzinəsinə vəsait axınınnı artırmaq məqsədilə Səfəvilər dövləti ilk vaxtlar kəndlilərin vəziyyətini yüngülləşdirməyə məcbur oldular. I Şah İsmayılin dövründə daxili feodal müharibələrinin azalması da kənd təsərrüfatının dirçəlməsinə təkan verdi. Səfəvilər dövründə Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvanda da kənd təsərrüfatının əkinçilik sahəsi daha çox inkişaf etmişdi.

XVI əsrde sənətkarlıq və ticarət mərkəzi olan Naxçıvanın iqtisadiyyatında əkinçilik, bağçılıq və bostançılıq mühüm yer tuturdu. Buranın əlverişli təbii şəraiti kənd təsərrüfatı məhsullarını artırmağa imkan yaradırdı [9, s. 54]. Naxçıvanın iqtisadi həyatında ticarət və sənətkarlığın mühüm rol oynamasına baxmayaraq, əhalinin çox hissəsi əkinçiliklə məşğul olurdu. Bölgənin təbii-coğrafi şəraiti yarımoturaq və oturaq hayat tərzi keçirən əhalinin taxılçılıq, bağçılıq və bostançılıqla məşğul olmasına kömək edirdi [8, s. 296]. Bu dövrdə Naxçıvanda texniki bitkilərin becəriləsinə də üstünlük verilmişdir. Bunlardan pambıq, tütün, boyaq kökü və s. bitkilər bölgə ərazisində əkilib becərilirdi. XVII əsrde yaşmış türk səyyahı Evilya Çələbi Naxçıvan ərazisində zağı, münlayı, zəfərani, ləli xas, bəyaz adları ilə tanınan yeddi növ pambıq becərildiyi haqqında məlumatlar vermişdir [4, s. 95].

Azərbaycanın təsərrüfat həyatında pambıqcılığın mühüm sahə olması haqqında alman səyyahi Adam Olearinin qeydləri də mühüm mənbələrdəndir. Onun verdiyi məlumatla görə Naxçıvanda pambıq becəriləməsi geniş yayılmışdı. Bu zaman Azərbaycanda, o cümlədən Naxçıvanda başlıca olaraq xırda qozaları olan pambıq becərilirdi. Oleari pambıq haqqında yazar: "Pambıq demək olar ki, bütün vilayətlərdə becərilir, bütöv ölkəyə başdan-başa pambıq səpilir, o bir qulac hündürlüyündə, topa halında bitir. Yarpaqları üzüm yarpaqlarına bənzəyir. Amma ondan xeyli kiçikdir, gövdəsinin ucunda iri, qoz boyda yumrular əmələ gəlir, yetişmək məqamı gələndə bu qozalar dörd, ya altı yerdə yanlıra doğru pardaqlanır və yarıqlardan pambıq çıxır. Burada hər cür pambıq məmələti hazırlanmaq üçün son dərəcə çox pambıq istehsal olunur. Pambıq ümumiyyətlə mühüm sənaye və ticarət bitkisiidir. Çoxlu şəhərlər və kəndlər ancaq müstəsna olaraq pambıqla

dolanıñ” [4, s. 94]. Bu dövrde Naxçıvanla yanaşı Azərbaycanın Qarabağ, Xoy, Şirvan bölgələrində da pambıq beçərilirdi.

Ölkə əhalisinin əsas və ən qadim məşguliyyətlərindən biri iqtisadiyyatda mühüm yer tutan bağçılıq və bostançılıq idi. Orta əsrlər aid mənbələrin verdiyi malumata görə Səfəvi-Osmanlı müharibələrinə noticasişən bağların bir qismi dağlıq məhv olmuşdu. Naxçıvanda bu vaxt bağ və bağıça, o cümlədən meyva ağacıları Azərbaycanın digər şəhərlərinə nisbətən az idi. Lakin şəhəratrafi bostanlarda İstafəli qovun, qarpız və s. beçərilirdi. Naxçıvan üzümü xüsusi söhər qazanmışdı. Naxçıvan eyni zamanda, ətraf şəhərlərində kənd təsərrüfatı məhsulları ilə təchiz edirdi. Şəhərdə kənd təsərrüfatı məhsullarının beçərilməsi yerli hakimlərin monafeine uyğun olduğundan onlar özəni bəzan bunun üçün şərait yaradırdılar [9, s. 55].

Naxçıvaniga gözlənəcək növləri yetişdirildi. Adam Oleari Səfəvi dövlətinin bütün vilayətlərindən əla növ, iri salxını üzüm yetişdirildiyini qeyd etmişdir. O, Tabriz və Tərmələ yanaşı, Ordubadda da gözlə “Kassayı”, “Xələc” və s. üzüm növlərinin yetişdirildiyini qeyd etmişdir [2, s. 76]. Sayyah adını bildirməsən de Ordubadın ətrafında bitən digər bir üzüm növündən bəhs edir: “...qeyri-adi növ üzümün salxunu çox iridir, yarım qulac uzunluğundadır, giləsi İspaniya üzümü böyüklüyündədir, tutqun qırmızımtıl rangdır, çox sıralıdır, lakin bu üzümü çox saxlamaq mümkün deyil. Elə bunu görə da onu təzə-təzə yeyirlər. Bu üzüm Azərbaycanın başqa yerde bitmir, özü ancaq Ordubadla Xudafərin körpüsü arasında yetişir, basqıs heç yerdə ona rast golmazsan...” [1, s. 167]. Adam Oleari həmçinin xüsusi bir armud növü haqqında da malumat verir. “xüsusi bir armud var. Bu armud Ordubadda bitir, rəngi və xarici görünüşü demək olar limona oxşayır, xoşagələn iyi, çox qırıba dadi və Fövqələdən dərcədə sulu armudur” [8, s. 297].

Məlum olduğu kimi Şah Abbasın Osmanlı imperiyası ilə apardığı dağdıcı müharibələr Azərbaycan torpağına böyük müsbətlər getirmişdir. Səfəvi hökmənləri osmanlıların Azərbaycanda möhkəmlənməsinə imkan verməmək üçün Osmanlı dövləti ilə yaxınlaşdırıcı sorəh rayonları boşaltırıb, yandırılmış, xarabazara çevirdirmiş, su quyularını doldurduraraq, sorəh rayonlarının əhalisini orsurlarla yaşadıqları torpaqlardan köçürüdürüb, doğma yur-yuvalarından didiriş salmışdır. O zaman Naxçıvan, Culfə kimi şəhərlərin əhalisi də bu cür çatışlıklarla qarşılaşmış və İsfahan, Qaracadağı, Dizməzən ətrafında sürgün edilmişdir. Adam Olearinin göstərdiyindən görə köçürürlər əhalinin məskunlaşdırıcı İsfahanın yanında altı böyük qəsəbələr yaradılmışdır ki, bunlardan en mühümü, en böyüyü və en gözəli 3 min evi və 12 məscidi olan Culfədir [5, s. 93].

J.Tavernye da Səfəvi-Osmanlı müharibələrinin Naxçıvana dağdıcı təsirindən bəhs edir. XVII əsrda sözü gedən müharibələr zamanı körpürənin xeyli hissəsi məhv edilmişdi. I Şah Abbasın əmri ilə Culfə yaxınlığında Araz çayı üzərində on körpü də dağdırıldı. Tavernye yazır ki, Səfəvi qoşunları türk qoşunlarının irəliləmə istiqamətində olan bütün körpürənin məhv edilməsi tapşırılmış almışdır.

Dağlıq və dağdatıyon zonalardakı bulğaların və çayların suyundan geniş istifadə olunurdu. J.Tavernye Culfanın cənub-sinqırında dağ çaylarının suyu vasitəsilə torpaqların məhsuldarlığının artırmasını təsvir edir. O göstərir ki, suvarma işində çayların suyundan intensiv istifadə olunurdu, bəzan çayın bütün suyu suvarmaya sərf olunurdu. Tavernye qeyd edir ki, ona görə Azərbaycanda və İranda çayların suyu Avropadakindan fərqli olaraq danışma-mənşə çatılıqla artıq əvəzinə azalır [4, s. 97]. Bu zaman Səfəvi dövləti ərazisində suvarmanın dörd növündən istifadə edilirdi: 1. Aras, 2. Çay (kanalların və ehtiyat su anbarlarının köməyi ilə), 3. Kəhriz (torpaq altında olan suyun xüsusi läğimlər vasitəsilə yerin üstüne çıxarılması) və 4. Quyu. Birinci iki növ yerüstü, axırıncı ikisi isə yeraltı suvarma qırğuları ilə bağlı idi [4, s. 90].

Həmdullah Qəzvini suvarma üçün istifadə edilən çaylar sırasında Azərbaycanın ən iri çayları olan Kür və Araz çaylarının adları çakılır. Səfəvilər dövründə Azərbaycanda suvarma şəbəkəsi çox güman ki, XVII əsrda də XV-XVI əsrlərə mövcud olmuş eyni sənii suvarma şəbəkəsi fəaliyyət göstərməmişdir. Araz çayı ölkənin iqtisadi hayatında, xüsusi əkinçilik təsərrüfatının inkişafında xüsusi əhəmiyyət keşf edirdi.

XVII yüzyıldında Azərbaycanda olan bir çox avropanı suyollarının gündəliklərində Araz çayının iqtisadi əhəmiyyəti və bù çaydan müxtəlif istiqamətlərə çəkilən su arxları barada də olsa məlumatları təsəffüf edilir. 1693-cü ildə Naxçıvandan Təbrizə yola düşən Qəməli Karriəri Araz çayı üzərində on iki güzül yarasıqı körpüdən keçib ucu-bucagi görünməyən al-yaşıl çöllər üzən müddət hərəkət etmişdir. O, gündəlindiyində qeyd etdiyi kimi, burada bir çox suvarma kanalları ilə qarşılıqlıdır. Səyyah yazar ki, bu kanalların suyu bulanıq, yanı paçqınlı olub, ancaq əkin və tarlalar üçün olduqca sərfəlidir [4, s. 91].

Bəhs edilən dövrde Naxçıvan bölgəsində əhalinin məşəl olduğu kənd təsərrüfatı sahələrindən biri da ipakçılık olmuşdur. Ümumiyyətlə, ipakçılık və ipak parçə, xüsusiədə, baxma naxışlı parçalar Naxçıvanın maistisində asırlar boyunca mövcud olmuşdur. Bölgə ərazisindən təsərrüfatı bu sahənin geniş yayıldığı yer Ordubad olmuşdur. Buranın mülayim ıqlımı şəraitində ipakçırqundan yetişdirilməsən üçün alverisi olmuşdur. Digər tərəfdən bağçılığın geniş yayılması burada ipakçılıyin inkişafına təkan vermişdir. Belə ki, barama qurdurların bəslənməsi üçün lazım olan tuğ bağları Ordubadda dəha geniş yayılmışdır. İstehsal edilən məhsul xarici ölkələrə ixrac edilirdi. Ordubaddan Moskva, Nijinovgorod bazarına xam və boyadılmış ipak aparlırdı [2, s. 79]. Bölgə ərazisindən Ordubadla yanaşı Culfə və Ölyüs de ipak ixracatında əsas mərkəzlərdən sayılır [3, s. 50]. Həmin dövrde Culfada beynəlxalq əhəmiyyətli olan ipak ticarəti tək təşkilatçı təşkilatı edilmişdir. Culfə tərəfindən xarici dövlətlərlə ipak ticarətini öz inhişarlarına almaq üçün I Tahmasibdən rəsmi icazə almışdır. Onlar Avropanın böyük ticarət mərkəzləri olan Marsel, Venesiya, Amsterdam kimi şəhərlərində ipak ticarəti etməyə başlamışdır. Bələliklə, dünya bazarlarında çıxan Azərbaycan ipayının miqdarı ildən-ilə artır. XVII əsrde Rusiyada Azərbaycan ipayına həvəs daha da artmışdır. Həmin əsrin ortalarında Rusiyada şəhərlərinin Azərbaycanın təsirilən ipayın miqdəri coxalbın on milyonlara puda çatmışdır. Demək olar ki, o vaxt rus zadəganları təntənəli və dəbdəbəli yerlərə Azərbaycan ipayından tikilmiş paltar geyinib gedərdilər. Buradı aydın olur ki, Azərbaycan ipayı xarici ticarətində özünməxsus mövqə tutmuş və öz sənətkarlarına dünya şöhrəti qazandırmışdır. Ümumiyyətlə, Naxçıvan bölgəsi tədqiq edilən dövrde xam ipayın – xamannanın istehsalı görə Azərbaycanın bir sıra qabaqcıl bölgələri ilə eyni sıradə durdur. Belə ki, bu dövrde Təbriz, Marağ, Gancə və s. bölgələrlə yanaşı, Naxçıvan iqtisadiyyatında xamannanın geniş istehsalı böyük əhəmiyyət keşf edirdi [2, s. 79].

Orta əsrlər boyunca Avropa suyollarının və diplomatlارının Azərbaycanda ipakçılık haqqında maraqlı qeydlərin izlədikcə, xam ipayın və ipak parçaların Avropa dövlətlərinin daimi diqqət mərkəzində olduğunu görür. J.Tavernye yazır ki, burada istehsal olunan müxtəlif növ ipak parçalar və qiyməti saplırdı. Bunu şübhə edən faktlar danıb dır ki bir sira Azərbaycanın şəhərlərinin ipak istehsalında ixtisaslaşması idi [3, s. 49]. Təbiidir ki, həmin şəhərlərdə ipakçılıq qadın, ənənəvi əsanat sahəsi olmasady, orta əsrlərda bu sahada nəzərə çarpacaq yüksəksəl olmazdı.

Nəticə olaraq deyə bilsək ki, suyollarının qeydlərindən aydın olur ki, bəhs olunan dövrde Azərbaycanın digər bölgələri ilə yanaşı Naxçıvanda da təsərrüfatın bir çox sahələri inkişaf edib Səfəvilər dövlətinin inkişafında mühüm yer tutmuşdur.

ƏDƏBİYYAT

1. Babayev T. Naxçıvan ənənəvi əkinçilik və müasirlik // Naxçıvan bu gün: islahatlar və perspektivlər. Bakı: Nurlan, 2008, s. 163-173.
2. Əliyev İ. Naxçıvan bölgəsi Səfəvilər dövründə. Bakı: Elm və Təhsil, 2014, 224 s.
3. Hacıyeva S. Naxçıvanda sənətkarlıq (XII-XIX əsrlər). Naxçıvan: Əcəmi, 2017, 184 s.
4. Həsənalıyev Z. Səfavi dövləti XVII əsrda (Avropa səyyahlarının məlumatları əsasında), Bakı, 2004, 294 s.
5. Mahmudov Y.M. Odlar yurduna səyahət. Bakı: Gənclik, 1985, 184 s.
6. Mahmudov Y.M. Səyyahlar, kəşflər, Azərbaycan. Bakı: Gənclik, 1985, 184 s.
7. Məmmədov R. Naxçıvan şəhərinin tarixi очерки. Bakı: Elm, 1977, 160 s.
8. Naxçıvan tarixi: 3 cilddə, I c., Naxçıvan: Əcəmi, 2013, 452 s.
9. Nəcəfli T. XV-XVI əsrlərdə Naxçıvanın ictimai-iqtisadi həyatı // Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri. İctimai elmlər seriyası, 2009, № 2, s. 51-60.

Севиндж Бабаева

ХОЗЯЙСТВЕННАЯ ЖИЗНЬ НАХЧЫВАНА В ЗАМЕТКАХ СРЕДНЕВЕКОВЫХ ПУТЕШЕСТВЕННИКОВ (XVI-XVII ВЕК)

В статье были привлечены к исследованию данные о хозяйственной жизни региона, полученные из заметок путешественников, посещавших Нахчыван в XVI-XVII веках. Рассмотрены разные сферы сельского хозяйства, в том числе земледелие, садоводство и другие отрасли. Анализ данных сведений показывает, что экономическая жизнь Нахчывана была хорошо развита, что и привлекало внимание путешественников, которые посещали регион в то время.

Ключевые слова: Нахчыван, путешественник, сельское хозяйство, земледелие, садоводство.

Sevinj Babayeva

ECONOMIC LIFE OF NAKHCHIVAN IN THE NOTES OF MEDIEVAL TRAVELERS (XVI-XVII CENTURIES)

Data on the economic life of the region, obtained from notes of travelers who visited Nakhchivan in the 16th-17th centuries, were brought to study in this paper. Different spheres of agriculture are considered, including agriculture, horticulture and other branches. An analysis of these data shows that the economic life of Nakhchivan was well developed, which attracted the attention of travelers who visited the region at that time.

Keywords: Nakhchivan, traveler, agriculture, farming, gardening.

(Akademik İsmayıł Hacıyev tərəfindən təqdim edilmişdir)